

Xıdır Nəbi nəğmələrinin variativ xüsusiyyətləri

Məsələnin qoyuluşu: Xıdır Nəbi haqqında müxtəlif folklor mühitlərində nəğmələr vardır. Həmin nəğmələr Xızır Nəbu obrası, onunla bağlı kult haqqında qiymətli məlumatlar verir. Bu nəğmələr əsas motivləri baxımından biri-birini, demək olar ki, təkrarlayır. Lakin Qazax bölgəsində toplanmış nəğmə daha geniş həcmli olmaqla Xıdır Nəbu haqqında da-ha ətraflı bilgilər təqdim edir.

İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd Xıdır Nəbi haqqında mərasim nəğmələrinin variativ xüsusiyyətlərini araşdırmaqdır.

Mərhum prof. Mürsəl Həkimov Qazax bölgəsində çox maraqlı Xıdır Nəbi nəğmələri toplamışdır. Bu nəğmə Xıdır Nəbi bayramının ritual-mifoloji semantikası, o cümlədən onun Novruz bayramı ilə əlaqəsi və s. barəsində qiymətli bilgilər verir. Nəğmədə Xıdır Nəbiyə "baba" deyə müraciət olunur. Bu, onun nəbi kimi ölməzliyi ilə əlaqədardır. Azərbaycanın hər yerində övliyalara "baba"

deyə müraciət olunur. Müşahidələr göstərir ki, dünyasını dəyişmiş o şəxslərə baba deyilir ki, onlar sağlığında müqəddəs şəxslər kimi tanınmışdır və insanlar övliya babaların öldük-dən sonra da onlara kömək etdiklərinə inanıb, dar ayaqda, çətinliyə düşəndə, problemləri olanda bu babalara kömək üçün müraciət etmişlər. Qazaxda oxunan nəğmədə də Xıdırə da bir baba kimi eyni münasibət vardır. İnsanlar onun ölməz olduğunu, yazı gətirdiyinə, elobaya bin-bərəkət verəcəyinə inanmışlar. M.Həkimov yazır ki, tərəkəmələr Xıdır Nəbilikdə, çərşənbə günlərində bir-birinə qovurma, qovud payı verib, üzlərinə-başlarına, döşlərinə pak su çı�ayırlar. Xorla oxuya-oxuya yallı gedirlər:

Xıdır-Xıdır sağ gözüüm,
Xıdır baba sağ sözüm.
Xıdır baba, elə var gətir,
Xıdır baba, bağ-bağçaya bar gətir.
Xıdır baba – qar baba,
Yağıllara kor baba.
Xıdır baba, hay baba,
Yağıllara vay baba.

Göründüyü kimi, insanlar Xıdır Nəbinin özlərinin "sağ gözü" və "sağ sözü" adlandırırlar. Bu ifadələr ilk baxışda maraqlı qafiyələr kimi görünə də, dərin ritual-mifoloji semantikaya malikdir. Həmin ifadələrin əsasında mifoloji düşüncəyə məssus sağ-sol dəyərləndirmə modeli durur. Mifoloji dünya modelində sağ tərəf – həyatı, işığı, xoşbəxtliyi, istiliyi, yazı, şirinliyi, bir sözlə – kosmosu, sol tərəf – ölümü, qaranlığı, bədbəxtliyi, soyuğu, qış, acılığı, bir sözlə – xaosu bildirir. Bu baxımdan, nəğmədə Xıdırı insanların sağ gözü və sağ sözü adlandırılması adamların ona həyatın, xoşbəxtliyin, işığın, istiliyin, yazın, bar-bərəkətin təmizi kimi baxmalarının ifadəsidir.

İnsanlar Xıdır babaya elə var-dövlət, bağ-bağçaya bar gətirmək üçün müraciət edirlər. Bu, Xıdır Nəbinin xeyir-bərəkətlə bağlı məbusad olduğunu birbaşa təsdiq edir. O, xeyirxah insanların çağrısını eşidib, onlara xeyir-bərəkət verdiyi kimi, bədhax, əyriəməl insanlarada da sol gözü baxıb onlara bədbəxtlik gətirir. Nəğmədə Xıdırın yaxşı insanları "hay baba, yağıllara vay baba" adlandırılması da bunu təsdiq edir. "Hay baba" – hərfi mənada haya yetişən, insanların harayını eşidən, onların çağırışına "hay verən" deməkdir.

mən olanlara heç nə vermir. Bu cəhətdən, "Yağıllara kor baba" ifadəsi diqqəti xüsusi cəlb edir.

"Yağıllara kor baba" Xıdır Nəbinin düşmənlərə qarşı kor olduğunu, yeni onların çağırışlarına heç bir əhəmiyyət verməyib, onlara tərəf baxmadığını bildirir. Ancaq bu ifadənin mifoloji semantikası da vardır və belə düşünürük ki, "Yağıllara kor baba" ifadəsinin "Xıdır-Xıdır sağ gözüüm" ifadəsi ilə birbaşa bağlılılığı vardır. Belə çıxır ki, Xıdır sağ gözü – görən göz, sol gözü – görmeyən gözdür. Sağ gözün – kosmosu, sol gözün – xaosu bildirdiyini yada salsaq, aydın olur ki, Xıdır xeyirxah, əməlisələh insanlara sağ gözü ilə baxıb, onlara xeyir-bərəkət verdiyi kimi, bədhax, əyriəməl insanlarada da sol gözü

baxıb onlara bədbəxtlik gətirir. Nəğmədə Xıdırın yaxşı insanları "hay baba, yağıllara vay baba" adlandırılması da bunu təsdiq edir. "Hay baba" – hərfi mənada haya yetişən, insanların harayını eşidən, onların çağırışına "hay verən" deməkdir.

"Vay" isə, bildiyimiz kimi, pis vəziyyətlə bağlı iki mənəni ifadə edir:

1. İnsanların hər hansı qorxulu, pis vəziyyətdə qeyr-ixtiyari dedikləri "vay" nidası;

2. "Vay" – vay-şivən, yas mənasında. Məsələn, "Filankəsin evinə vay-şivən düşdü".

Bələliklə, Xıdır baba yaxşı insanlara sağ gözü ilə baxıb, onların çağırışlarına "hay" verir, pis insanlara isə sol gözü – kor gözü ilə baxıb onlara "vay" verir.

Nəğmədə deyilir:
Kim Xıdırə pay verər,
Xıdır ona pay verər.

Bu bilgi insanlarla Xıdır arasındakı ritual (Xıdır Nəbi mərasiminin) vasitəsilə qurulan münasibətlərinin funksional strukturunu ortaya qoyur. Buradan aşağıdakılardır:

a) İnsanlarla Xıdır arasındakı münasibət xüsusi mexanizm vasitəsilə həyata keçir. Bu mexanizm "Xıdır Nəbi" mərasimidir. Həmin mərasim standart davranış formullarından ibarətdir.

(Davamı var)

Şakir ALBALIYEV
AMEA Folklor İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru,
dosent